

“Təsdiq edirəm”

“Təhsil” Respublika İdman Mərkəzinin

direktoru: _____ F.Mahmudov

“ _____ 2023-cü il

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş
Respublika şahmat yarışının
Ə S A S N A M Ə S İ

1. Məqsəd və vəzifələr

- 1.1. Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi
- 1.2. Uşaq və yeniyetmələr arasında vətənpərvərlik hissələrinin möhkəmləndirilməsi
- 1.3. Azərbaycanda uşaq şahmatının inkişaf etdirilməsi
- 1.4. Şahmatçıların ustalıq səviyyəsi, təsnifat dərəcələri və beynəlxalq reytinglərinin artırılması

2. Keçirilmə vaxtı və yeri

- 2.1. 25 fevral (gəlmə günü) - 04 mart 2023-cü il tarixlərində keçiriləcək.
- 2.2. Yarış Ağcabədi rayon uşaq gənclər idman-şahmat məktəbində təşkil olunur.

3. Yarışın təşkili, hakimlər heyəti və iştirakçılar

- 3.1. Respublika şahmat yarışının təşkilinə və keçirilməsinə ümumi rəhbərlik “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən həyata keçirilir.
- 3.2. Yarışın bilavasitə təşkili və keçirilməsi “Təhsil” RİM tərəfindən təyin olunan hakimlər heyəti tərəfindən həyata keçirilir.
- 3.3. Yarışda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin 16 yaşadək şahmatçıları iştirak edirlər.

4. Keçirilmə qaydası

- 4.1. Respublika şahmat yarışları FİDE qaydaları əsasında A və B qruplarında keçirilir.
- 4.2. A qrupunda 11-16 (2012-2007 təvəllüdü) yaşlı şahmatçılar, B qrupunda isə 10 yaşadək (2013-cü il təvəllüdü və daha kiçik yaşlı) şahmatçılar iştirak edə bilər.
- 4.3. A qrupunun nəticələri reyting hesablanması üçün FİDE-yə göndəriləcəkdir.
- 4.4. A qrupunda iştirak edən şahmatçıların FİDE ID kodunun olması mütləqdir.
- 4.5. 10 yaşadək şahmatçılardan respublika, dünya və avropa birinciliklərinin mükafatçıları yarışın təşkilat komitəsi ilə razılaşdırılaraq A qrupuna buraxıla bilər.
- 4.6. Hər iki qrupda yarışlar isveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir.
- 4.7. Oyuna nəzarət vaxtı hər bir oyunçuya oyunun sonunadək 90 dəqiqə, üstəgəl birinci gedişdən etibarən hər gedişə 30 saniyə əlavə olunmaqladır.
- 4.8. Tura gecikmə vaxtı 30 dəqiqədir.
- 4.9. Yarışda iştirakı planlaşdırılan şahmatçıların adları ilkin iştirakçı siyahısının tərtibi üçün 23 fevral 2023-cü il saat 18:00-dək khojaly.chess@gmail.com adresinə göndərilməlidir. İlkin siyahısını vaxtında göndərməyən məktəblər yarışa buraxılmır.
- 4.10. Sifarişin əsli (təsdiq olunmuş formada) və şahmatçıların şəxsiyyətini təsdiq edən sənədin surəti 25 fevral 2023-cü il saat 18:00-dək hakimlər heyətinə təqdim olunmalıdır.

- 4.11. Hər iki qrupda iki və daha artıq şahmatçı eyni xal toplayarsa qalib əmsalların aşağıdakı ardıcılığı ilə müəyyən edilir: 1) Şəxsi görüş; 2) Qələbələrin sayı; 3) Qısaldılmış Buhqolts; 4) Buhqolts
- 4.12. Əgər qalibi əlavə əmsallarla da müəyyən etmək mümkün deyilsə baş hakim yerli şəraitə görə əlavə görüş və oyuna nəzarət vaxtı təyin edir.
- 4.13. Yarış cədvəli aşağıdakı kimidir:

Tarix	Tədbir	Saat	
25 fevral 2023	Gəlmə günü və qeydiyyat	Gün ərzində	
	Sifarişlərin təqdim edilməsi və qeydiyyatın sonu	Saat 18:00	
	Püşkatma	Saat 18:30	
26 fevral 2023	Şəhidlər Abidəsi kompleksinin ziyarət edilməsi	11:00-11:30	
	Məşqçi və nümayəndələrlə texniki toplantı	12:00-12:30	
	I tur	B qrupu 14:00	A qrupu 15:00
27 fevral 2023	II tur	10:00	11:00
28 fevral 2023	III tur	10:00	11:00
	IV tur	14:00	15:30
01 mart 2023	V tur	10:00	11:00
02 mart 2023	VI tur	10:00	11:00
	VII tur	14:00	15:30
03 mart 2023	VIII tur	10:00	11:00
04 mart 2023	IX tur	10:00	11:00
	Bağlanış	15:30	

5. Mükafatlandırma

- 5.1. A və B qrupu üzrə ümumi hesabda ilk 3 yeri tutmuş şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunurlar. Birinci yeri tutan şahmatçılar isə kubokla mükafatlandırılır.
- 5.2. A qrupunda 12, 14, 16 yaşadək, B qrupunda isə 6, 8, 10 yaşadək oğlan və qızlar arasında I, II, III yeri tutmuş şahmatçılar diplom və medalla təltif olunurlar.
- 5.3. Ümumi hesabda mükafat qazanan şahmatçının nəticəsi yaş qruplarında nəzərə alınmır.

6. Maliyyələşdirmə

- 6.1. Komandaların yarışa ezam olunmaları üçün bütün ezamiyyə xərcləri ezam edən təşkilat tərəfindən ödənilir.